

(Əvvəli ötən saylarımızda)

Məlum olduğu kimi, Biləsuvar əsasən kənd təsərrüfatı rayonu və bu rayonda iqtisadiyyatın sənaye bölümünün inkişafı təbii ki, sevincdirici haldı. Və bu inkişaf həm həm ayrı-ayrı Azərbaycan insanının və bütövlükdə Biləsuvarın və məmləkətimizin sosial durumuna öz müsbət təsirini göstərir. Bununla yanaşı, rayonun əsas iqtisadi qüdrətini əks etdirən kənd təsərrüfatının artan temple inkişaf etdirilməsi bütövlükdə rayonun hər bir sakini üçün yaşayış imkanını, qurub-yaratmaq gücünün günbəgün çiçəklənməsi deməkdir. Yəni kənd təsərrüfatı rayonu olan Biləsuvarda insanların torpağa bağlılığı, torpaqdan bəhələnməsi və son nəticədə öz əhyatını istədiyi şəkildə qura bilməsi məhz həmin o ediyimiz sektorun tərəqqisinin bəhrəsidir.

Gəlin etiraf edək ki, indii elə rayon mərkəzləri var ki, orda yaşayan insanlar torpaqdan xeyoli aralı düşüblər. Az qala onlar da ölkənin böyük şəhərlərinin sakinləri kimi əkib-becərməyi unudublar. Lakin Biləsuvarla tək-cə şəhər mərkəzindəki həyət-bacalarlar kənardan diqqət yetirəndə burdakı insanların torpağı ne qədər çox sevdiniyə, torpağa ne qədər bağlı olduğuna şahid olmaq mümkündür. Yəni həyətlərdəki meyvə ağaclarından tutmuş şumlanıb yumuşaldılmış torpağa qədər hər şey burada göz oxşayır. Deməli, bu da onu göstərir ki, adamlar torpaqla nəfəs alırlar, torpaqla yaşayırlar. Əgər bu sböylə-



YENİLƏŞƏN BİLƏSUVAR

“Biləsuvar doğrudan da gözəlləşir, müasirləşir. Gözəl parklar salınır, binalar təmir olunur. Yeni, doğrudan da müasir bir guşəyə çevrilir”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

diklərimihzin rayonun inkişaf edən kənd təsərrüfatının ifadəsinə çevirsək, onda əldə etdiyimiz rəqəmlərə diqqət yetirməli olacağıq. İlk baxışdan rəsmi statistika əhəmiyyəti daşıyan bu rəqəmlərin hər biri ayrı-ayrılıqda kənd təsərrüfatının inkişaf tempini, onun nailiyyətlərini açıqlayır. Məsələn, 2015-ci ilin yekunlarına dair hesabatla nəzər salanda, onda məlum olur ki, Biləsuvarla ötən il rayonun aqrar sahəsindəki ümumi məhsul istehsalının həcmi 97,3 milyon manat təşkil etmişdi. konkret rəqəm özündən öncəki ilin, yəni 2014-cü ilin eyni dövrü ilə müqayisədə 4 faiz artım deməkdir. Lap elə bu dörd faizdən özü artıq rayon müstəvisində hər kəsin inkişafa verdiyi töhfənin bir növü cəmləşdirilmiş bir

toplumudu. O ki, qaldı ayrı-ayrı sahələrə Bəli, bu gün Biləsuvar rayonunda kənd təsərrüfatı məhsul istehsalı sahələri planlı şəkildə bu torpaqda zaman-zaman becərilmiş, yetişdirilmiş bitkilərin həm çeşidinin artımına, həm də məhsuldarlığa müsbət təsir göstərmişdi. Və nəticədə 2015-ci ildə rayon üzrə 18,6 min hektar yazlıq əkin edilmişdi. Təbii ki, əkinçiliyin müəyyən mövsümlərə bölünməsi də burada təmin olunmuş və bu da son nəticədə həm növbəliyin, həm də məhsuldarlığın artımına imkan vermişdi. Yəni 2016-cı ildə rayonda ümumi payızlıq bitki əkinini üçün, 11 hektar sahə buğda üçün, 14,7 hektar sahə isə arpa üçün ayrılmışdı. Göründüyü kimi, 11 və 14,7 hektar payızlıq sahənin ümumi cəmi yazlıq əkin sahəsindən xeyli çox olmuşdu. Bu da ilin payız fəslində insanların daha çox məhsul əldə etməsinə və bu məhsulun daha yaxşı becərilməsinə şərait yaratmışdı.

Biləsuvar rayon icra hakimiyyətinin başçısının 2015-ci il üçün olan yekun hesabatında vurğulanır ki, rayonda yazlıq üçün nəzərdə tutulan əkinin 4416 hektarı pambıq, 2640 hektarı tərəvəz, 1132 hektarı günəbaxan və digər bitkilərin əkinini üçün şumlanıb əkilmiş becərilmişdi. Bütün bu əkilmiş sahələrin yekun məhsuldarlığına nəzər salanda məlum olur ki, Biləsuvar rayonunda ötən il 28646 ton buğda, 34966 ton arpa istehsal olunmuşdu. İlk baxışdan bu rəqəmlər belkə də heç nəyi ifadə etmir. Ancaq həmin məhsulun ölkənin kənd təsərrüfatının ümumi istehsalındakı yekun yeri təbii ki, dərhal diqqəti çəkir. Bu da onu göstərir ki, çörək bolluğunun təmin olunmasında Biləsuvar taxılçılarının zəhməti və payı kifayət qədərdir.



Kənd təsərrüfatı rayonu olan Biləsuvarla bostançılığın da inkişafı həmişə diqqət mərkəzində saxlanılıb. Təbii ki, bostan məhsulları ilə həm rayon əhalisini təmin etmək, həm də paytaxt sakinlərinin süfrəsinə öz məhsullarını çatdırmaq Biləsuvarla artıq bir ənənə halını almışdı. Hesabat məruzəsindən əldə etdiyimiz bilgiyə görə, ötən il biləsuvarlılar Bakı sakinləri üçün ucuz və keyfiyyətli, həm də kifayət qədər səmərəli məhsullar göndərmişlər. Əgər bu payı da rəqəmlə ifadə etsək, onda məlum olar ki, ötən il ərzində biləsuvarlılar paytaxt yarmarkalarına 850 tonlardan çox müxtəlif çeşidli və həm də özlərinin istehsalı olan məhsullar çıxartmışdılar ki, bu da həm kəndlə şəhərin qarşılıqlı təması, həm də birləşməsinin süfrəsinə zənginləşdirmək üçün gerçəkləşdirilmiş çox zəruri bir nümunədir. Ümumiyyətlə, əgər ötən ilin rəqəmlərinə diqqət yetirərsək onda bəlli olar ki, rayonda kənd təsərrüfatının inkişafı etdirmək, sakinlərin torpağa marağını daha da artırmaq məqsədi ilə dövlət tərəfindən subsidiyaların verilməsi, güzəştli kübrə, yanacaq və sütkü yağları, eləcə də avrolizin xətti ilə texnika təminatı

çox yüksək səviyyədə təşkil olunmuşdu. Maraqlıdır ki, ötən il ümumilikdə kənd təsərrüfatı istehsal edən biləsuvarlılara 1 milyon 661 min manata yaxın subsidiya verilmişdi. Bununla paralel olaraq təqribən 144 min manat dəyərində kübrə təminatı da reallaşmışdı. Bu da öz növbəsində taxılçılığın, bostan-tərəvəz məhsulları istehsalının həm kəmiyyətinə, həm keyfiyyətinə öz müsbət təsirini göstərmişdi.

Bəli, bu gün Biləsuvarla regionların inkişafına dair Dövlət Proqramına uyğun olaraq bütün sahələr üzrə uğurlu inkişaf demək olar ki, təmin edilir. Bütün bunlar isə rayon icra hakimiyyətinin başçısı MəhİR Quliyevin, onun komandasının və bütövlükdə biləsuvarlıların uğurudur.

Əbülfət MƏDƏTOĞLU

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA KÜTLƏVİ İNFORMASIYA VASİTƏLƏRİNİN İNKİŞAFINA DÖVLƏT DƏSTƏYİ FONDUNUN MALİYYƏ YARDIMI İLƏ

"SABAHIN SORAĞINDA"

Rafiq Yusifoğlunun yeni kitabı

Mənə elə gəlir ki, şair, professor, ədəbiyyatşünas Rafiq Yusifoğlunu "Ədalət"ın oxucularına fərdi qaydada təqdim etməyə ehtiyac yoxdur. Çünki o, kifayət qədər oxucusu olan, imzasını hər kəsə tanıdan və sevdən qələm adamlarımızdan biri olmaqla yanaşı, həm də "Ədalət"də özünün bir-birindən maraqlı elmipublisist yazıları ilə də çıxış edən müəlliflərimizdən biridir. Bax, bu mənada mən bir oxucu, bir həmkar kimi Rafiq Yusifoğlunun təmtəraqlı təqdimatına lüzum görmürəm. Ən azından atalar dedimşək, "görünən dağa bələdçi gerek deyil".

Bəli, bu günlərdə şair dostum Rafiq Yusifoğlu ürək sözlərini həkk etdiyi altoqrafla birlikdə yeni kitabını mənə bağışladı. Və mən həmişə maraqla oxuduğum bu dostumu yeni şeir çələnginin daha çox uşaq şeirlərindən ibarət olduğunu hiss edəndən sonra kitabla marağım bir az da artdı. Çünki bu gün uşaqlar üçün yazan müəlliflərimizin sayı o qədər də çox deyil. Üstəlik, Rafiq Yusifoğlu kimi yazanlar

da belkə də yoxdu. Ona görə də mən kitabı həm də uşaqlarımıza, nəvələrimizə bir hədiyyə kimi də qəbul etdim. İndi onu sizə təqdim edəndə bu nüansı da nəzərə almışam. Axı, Rafiq Yusifoğlu yazır ki:

Su çirpirlər qayaya,
Dalğa-dalğa sovrular.
Yel çirpirlər qayaya,
Qanadları ovular.

Bu qaya mürgüsündən
Yoxmu sizi oyadan?
Doğru sözdü, axı yel,
Nə aparar qayadan?

Bəli, "Qayalar" şeirindən gətirdiyimiz bu nümunə hər bir uşağın dərhal yaddaşına hopmaq, dilinin əzbəri olmaq hüququ qazanmaq imkanına malikdi. Bu da özü-özlüyündə Rafiq Yusifoğlunun uşaqların ruhunu, dilini bilmasından xəbə verir. Ona görə də onun şeirləri uşaqlar üçün çox asanlıqla qavranılır, dərk olunur. Məsələn:

- Adı nədi bu çayın?
- Tanımrısan, Arzadı.



Sən görən çaylar bunun,
Yanında çox dayazdı.

Bu tayda güllü yazdı,
O tayda sevinc azdı.
Heç darıxmı, ay Gülyaz,
O tayda da olar yaz.

Zənnimcə, bu şeiri şərh etməyə, onun uşaq yaddaşına təsirini

incələməyə ehtiyac yoxdur. Çünki hər şey göz önündədir. Ümumiyyətlə, çox nəfis şəkildə şair Zəhid Xəlil, (yeri gəlmişkən, o da uşaqlarımızın sevimlisi olan müəlliflərdəndir) redaktorluğu ilə işıq üzü görmüş bu kitab böyüklü-küçüklü bütün oxuculara bir sovgatdı. Ona görə yaş senzini qabardıram ki, böyüklərin də bəzən üyrəyindən uşaq olmaq keçir. Mən də bizim hamımızı nəzərə alıb səmimi duyğularını uşaq sevgisiylə cilalayan və onu mükəmməl şəkildə bizə çatdıran şair dostum Rafiq Yusifoğluna yeni uğurlar diləyir və "axarlı olsun! deyirəm.

Və sonda onun yazdığı misralarla kitabın sizə təqdimatına bir növü nöqtə qoyuram.

Qartal bax, qartal,
Qanad açar yorulmaz.
Zirvələrin üstüylə,
Uçar, uçar yorulmaz.
Öz gücünə inanar,
Biləndə aşağıda
Nəçə qarlı zirvə var!

Əbülfət MƏDƏTOĞLU

NƏ YAXŞI Kİ...

Bir çoxlarımız metrodan bədaş çox istifadə edirik. Burda qərribə heç bir şey yoxdur. İndiki avtomobil sıklığında metro ən rahat nəqliyyat vasitəsidir. Təbii ki, metrodan istifadə edən insanlar avtobusa minənlərdən tez mənzilbaşına çatırlar. Aydındır ki, həm də isti havalarda bir çox metropoliten qatarlarında kondisioner sistemləri də fəaliyyət göstərir. Belə bir şəraitdə mənzilbaşına insan həm də təngimədən, həm də istisən bəğulmadan yetişir. Əlbəttə, digər qatarlarda da kondisioner sistemi olsaydı, bu daha yaxşı nəticə verərdi. Ən azından isti havalarda metroya minənlərin sayı bir qədər də çoxalardı. Hər halda, buna da min şükür!

Sözümüzün canı ondan ibarətdir ki, əvvəllər metropolitenin bütün stansiyalarında oturaclar vardı. Hər hansı sərnışin də yorulanda, əldən düşəndə istərsə təməz o oturaqlarda əyləşərdi. Hələ biz onu demirik ki, xəstə və qoca insanlar stansiya gərəndə gözləri yer atxırr. Belə bir məqamda sərnışinlərə hər tərəfli şərait yaradılmasına ehtiyac duyulur. Nədənə bir çox stansiyalarda o oturaclar ləğv edildi. İnsanlar

isə stansiya düşəndə oturaclar sərindən çətin anlar yaşamağa başladılar. Xüsusən də qatarlar yay vaxtı intervala uyğun olaraq 3,4, bəzən isə 5 dəqiqədən sonra stan-

istifadə edirlər.

Dünyanın hər yerində metrodan istifadəyə çox böyük önəm verilir. Ancaq dünyanın çox yerində bu stansiyalarda komfort



siyaya daxil olur. Ləngimələrin olduğu bir məqamda yorulan sərnışin də istəyir ki, hər hansı bir yerdə əyləşə bilsin.

Gəlin onunla razılaşaq ki, bu gün Bakı metropoliteninin əksər stansiyalarında oturaclar yoxdur. Düzdür, "Azadlıq" və eləcə də bezi stansiyalarda bu oturaclar var. Həmin stansiyalara düşən sərnışinlər də bu oturaqlardan

şərait yaratmaq da diqqətdən kənardadır. Bizim Bakı metropoliteninin "Əhmədli", "Həzi Aslanov", "Xalqar dostluğu", "Neftçilər", "Qara Qarayev", "Koroglu", "Nərimnov", "Gənclik", "İnşaatçılar", "20 Yanvar" stansiyalarında oturaclar qoyulmayıb.

Lakin son vaxtlar "28 May" və "Elmlər Akademiyası" stansiyalarında olarkən yeni oturaclar

ların quraşdırılmasını görəndə sözün həqiqi mənasında çox sevindim. Sevindim ki, ne yaxşı bu stansiyalarda yeni oturaclar var və sərnışinlər də yorulanda gəlib orda əyləşirlər. Əlbəttə, gərəkdir metropoliten sərnışinlərin qayğısına qalsın ki, əhəli də metrodan daha çox istifadə edəsin.

Görünür, kimlərsə bu addımı atmaqla sərnışinlərə böyük sevinc bəxş edəblər. Yaxşı olardı ki, bu oturaclar yuxarıda adlarını sadaladığımız stansiyalarda da quraşdırılsın. Bir dəfə metronun "Sahil" stansiyasında yaşlı kişi oturmağa yer tapmayıb və cavab bir oğlana ərklə deyib ki, "qalx, mən əyləşim". Gənc də bundan əsəbləşib qoca kişini bıçaqlamışdı. Allah belə təhlükələrdən və faciələrdən bizi qorusun.

Aldırı çəkdiyimiz stansiyaalarda da oturaclar quraşdırılsa, buna çoxları sevinəcək. Ən çox sevinənlərə ayaq üstə dura bilməyən qocalar və xəstələr olacaq. Bundan gözəl iş nə ola bilər? Təki biz yaxşı əməllərimizlə və xeyirxah işlərimizlə kimlərsə sevinirə bilek...

Faiq QİSMƏTOĞLU

Yaponiya imperatoru taxt-tacdan imtina edə bilər



Yaponiya imperatoru Akihito öz oğlu şahzadə Naruhitonun xeyrinə taxt-tacdan imtina edə bilər.

Bu barədə Yaponiyanın "NHK" telekanalına istinadən xəbər verir. Bu xəbəri telekanal Yaponiya imperatorunun administrasiyasının bir neçə mənbəsindən alıb.

83 yaşlı Akihitonun son vaxtlar səhhəti ilə problemləri var və bu səbəbdən bəzən ictimai tədbirlərdə iştirak edə bilmir. Onu belə tədbirlərdə böyük oğlu şahzadə Naruhito əvəz edir.

Şəfiqə Şəfa

“Qarabağ regional sabitliyə əsas təhlükədir”

Azərbaycan Müdafiə nazirinin birinci müavini- Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov iyulun 13-də Belarusun müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-mayor Oleq Belokonev ilə görüşüb.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Belarusun nümayəndə heyəti əvvəlcə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin və görkəmli otalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarlarını ziyarət edib. Qonaqlar, həmçinin Şəhidlər xiyabasında Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən qurucularının məzarlarını da ziyarət edərək əkillər və gül dəstələri qoyublar.

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyaba-



nının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Sonra Müdafiə Nazirliyində rəsmi qarşılanma mərasimi keçirilib. Qonaq fəxri qarovul dəstəsinin önündən keçib, hər iki ölkənin dövlət himnləri

səsəndirilib və protokola uyğun olaraq "Şərəf kitabı" imzalanıb.

Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə Belarus generalı arasında təkbətek və geniş tərkibdə görüş keçirilib.

N.Sadıkov vurğulayıb ki, Azərbaycan

can Belarus ilə bütün istiqamətlərdə, o cümlədən hərbi sahədə əməkdaşlığa böyük əhəmiyyət verir, lakin ölkə arasında hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın inkişafı üçün geniş imkanlar mövcuddur: "Öminəm ki, sizin səfəriniz ölkələrimizin Silahlı Qüvvələri arasında əməkdaşlığın genişləndirilməsinə yeni təkan verəcəkdir. Belarus şirkətlərinin cari ilin sentyabrında Bakıda keçiriləcək "ADEX-2016" sərgisində iştirakı da ölkələrimiz arasında hərbi və hərbi-texniki sahələrdə ikitərəfli işbirliyinin inkişafında mühüm rol oynayacaq".

Regiondakı hərbi-siyasi vəziyyətə toxunan N.Sadıkov bildirib: "Uzun illər davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində topraqlarımızın 20 faizi hələ də işğal altındadır və bir milyondan çox soydaşımız doğma yurd-yuvalarından didərgin düşüb. Bu münaqişə regional sabitliyə əsas təhlükədir. İnənirəm ki, Belarus Respublikası bu

münaqişənin nizamlanması məsələsində bundan sonra da Azərbaycanın haqlı mövqeyini dəstəkləyəcək".

Görüşdə Azərbaycan ilə Belarus arasında hərbi sahədə mövcud əməkdaşlığın və qarşılıqlı inamın güclənməsinə xidmət edən fəaliyyətlər qeyd edilərək iki dövlətin regional təhlükəsizliyə verdiyi töhfələr xüsusi vurğulanıb.

O.Belokonev Azərbaycan-Belarus münasibətlərinin möhkəmlənməsinə də bu cür görüşlərin və qarşılıqlı əlaqələrin genişləndirilməsinin zərurliyini vurğulayıb. İyulun 15-dək davam edəcək səfər çərçivəsində Belarus nümayəndə heyəti tərəfindən Silahlı Qüvvələrin Hərbi Akademiyasının, Hərbi Hava Qüvvələrinin aviasiya bazasının, Hərbi Dəniz Qüvvələrinin qərargahının, dəniz hazırlığı və dalgıç poliqonunun, eləcə də sülhməramlı qüvvələrin hərbi hissəsinin ziyarət olunması planlaşdırılıb.

İcra başçısından çimərliklə bağlı tapşırıq



Sumqayıt icra başçısı Zakir Fərəcov şəhər çimərliklərində əhalinin yay istirahətinin təşkilində haqda sərəncam imzalayıb.

İcra hakimiyyətindən verilən məlumata görə, sərəncamda qeyd olunub ki, çimərlik ərazilərinə və sahilələri zonalarla giriş pulsuzdur.

Aidiyyəti qurumlara tapşırıb ki, əhalinin dəniz sahilində maneəsiz istirahətinin təmin edilməsi üçün firma və şirkətlər tərəfindən xidmət haqlarından başqa hər hansı rüsumun alınması yolverilməzdir, çimərlik ərazilərində istirahət edənlərə lazımi səviyyədə xidmət göstərilməsi üçün ticarət, işə və digər xidmətlərin göstərilməsi qaydalarına əməl edilməsi, həmçinin çimərliklərə və sahilələri zonalarla giriş üçün pul yığılmasının qarşısının alınması təşkil edilsin.